

Zəngilan - Azərbaycanın dilbar güşələrindən biri, ölkəmizə ziyanlılar, dövlət xadimləri, şair, yazıçı, rəssam, bəstəkar, mühəndis və b. görkəmlili şəxsiyyatlar baxış edən rayon. Zəngilan rayonu Azərbaycan Respublikasının qərb hissəsində yerləşir.

Zəngilan rayonu deyilən zaman göz önüne məşhur çınar ağacları, şirşir axan bulaqları, çayları gəlir. O, qərbdə Ermənistən, cənubda İran İslam Respublikası, şimalda Qubadlı, şərqdə isə Cəbrayıllı rayonları ilə həmsərhəddir. Naxçıvana gedən dəmiryolu xətti Zəngilan-dan keçdiyi üçün strateji baxımdan da əhəmiyyət daşıyırdı. 8 avqust 1930-cu ildə təşkil olunan Zəngilanın işğalı 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Belə ki, 1992-ci ilin sonlarında Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəkliklər düşmənineline keçdi. Bununla da rayonun işgalinin əsası qoyuldu.

1993-cü ildə isə döyüslər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martin 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayifli və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq, mərd əhalisi təslim olmur, düşmən hücumları dəf-

edilirdi. İyulen 19-da Qızıl-dəş qəsəbəsi döyük meydana qalxdı. 1993-cü il avqustun 25-də erməni hərbi birləşmələri geniş-miqyaslı hücumu keçərək daha 5 kilometr irəlilədi-lər. Sentyabrın əvvəlinde Zəngilan rayonundakı hərbi qüvvələr üç tərəfdən mühasirəyə düşdü-lər. Mühəsirədə olan Zəngilan beş gün Ermənistən

liklərə dözen zəngilanlılar düşmənle ölüm-dirim sa-vasına qalxdı. Onlar doğma yurdlarını heç vəchlə tərk etmek istəmirdilər. Heyətlərinin eksəriyyəti yerli gənclərdən ibarət olan buradakı batalyonlar da eyni qətiyyətlə vuruşurdular. 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşdü. Sonda Zəngilan əhalisi çıxış yo-

van-Qafan dəmiryolu xə-tinin keçdiyi Mincivan stansiyası tamamilə dağıldı. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrevan dəmiryol xəttinin Mehridən keçən 41 kilo-metrik ərazisi blokadaya alındı. Rayonda yerləşən Avropanın ən böyük çınar meşəsinə də ermənilər vi-ran qoydu. Həmçinin məmmər, qızıl, qranit və digər

Bu ağırli günlərdən 27 il sonra oktyabr ayının 20-si Zəngilanın işğaldən azad olunduğu gün kimi yadداşlara hekk oldu. 44 günlük Vətən müharibəsinin 24-cü günündə Azərbay-can Ordusu başlığı əks-hücum nəticəsində Zəngilan şəheri erməni işgalından azad edildi. Qələbə ruhlu 20 oktyabr 2020-ci il şərəf və qürur tariximizə çevrildi. Həmin gün xüsusi-silə zəngilanlıların sevinci-nin həddi-hüdudu yox idi. Qazanılan qələbə tekcə silahın gücü deyil, həm də Prezidentimizin müstəqil siyasetinin nəticəsidir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir. İkinci Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyev dəfələrlə azad olunan Zəngilan torpağına gedib və salınacaq şəhər, qəsəbə, kəndlərin yenidən bər-pa olması barede qərarlar verib. İndi Zəngilanda da abadlıq-quruculuq işləri davam edir və "Böyük Qayıdış" programı bu ərazilərimizdə də süretlə reallaşır.

Qeyd etmək lazımdır ki, ölkə başçımız Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədi-leşdirmək və işğaldən azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncam im-zalayıb. Bundan sonra hər il 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təntə-neli şəkildə qeyd olunacaq.

Röya RÜSTƏMLİ,
"Respublika".



və Qarabağdaki düşmən qüvvələri ilə qeyri-bərabər döyükə sinə gərdi. Oktyabrın sonuna yaxın rayon artıq tam mühasirədə idi. 1993-cü il oktyabrın 23-də ermənilərin Zəngilanı respublikaya birləşdirən yolu ələ keçir-məsi əslində çox ciddi təhlükədən xəbər verirdi. Oktyabrın 25-26-da Sığır və Bartaz yüksəklikləri işğal olundu. Bununla da Zəngilanın mühasirəsi bə-sa çatdırıldı. Bütün çətin-

lunu Araz çayından İran ərazisinə keçməkdə gör-dü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi. İşğaldən önce rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyanətşünaslıq, daş abidələr və "Xalqlar dostluğu" muzeyləri, mərkəzi kitabxana, mərkəzi rayon xəstəxanası, Mincivan dəmir yol xəstəxanası və s. fəaliyyət göstərib. İşğaldən sonra Bakı-Minci-

yeraltı sərvətlər də ermənilər tərəfindən talan edildi. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salındı. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirdilər. Ermənistən tərəfindən Oxçuçayın ağır formada çırkləndirilməsi də böyük ekoloji terror faktı kimi dəyərləndirilir.